

Yeni nəşrlər

# “Yurdun səsi” Qərbi Azərbaycanın harayıdır

Azərbaycan Dövlət Pedaqoji Universitetində beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynovanın təsis etdiyi və baş redaktoru olduğu “Yurdun səsi” qəzeti ilə ilk nömrəsi çapdan çıxıb.



İndi Ermənistən adlanan arazi, Qərbi Azərbaycan-İranın mahali, Zəngibasar mahali, Goyçə mahali tarixi Azərbaycan torpaqlıdır.

Heydər ƏLİYEV

Bu gün biz yuxarı biliklər kür, Ermənistən dördüncü tarixi Azərbaycan torpaqlarında yaranub. Zəngibar, Göyçə mahali, İranın bizim doğma torpaqlarımızdır. Bütün qayğıdaçılıq!

İlham ƏLİYEV

Bir parça daş vətəndir!

Mahirə HÜSEYNOV

# YURDUN SƏSİ



## BAŞ REDAKTORDAN



Özək oxucu zəngin tarixi və əməkləri olan Azərbaycan məlli mənbiyiəti surələrinin gələnləndiricisi “Yurdun səsi” səlt yeri hər qəzetçənin güləşməsi gəldi. Bir oxucuya sadıq qalmışla yenilikçiliyi seçirir. Şəhərin ki, Azərbaycan məlli mənbiyiətinin zəngin əməkləri həq vəxtilindən etibarən əmək məhlümətlərə dənə də inkişaf etdirilməlidir. Bu əməklərinən əsasə Azərbaycannı on parlaq riyahalar Paimordan boy Tagcəzərəş, Əhməd boy Zərdab, Cəfər Məmmədəgəzadı, Əmər Faiq Nəməntəzadə, Məmməd aga-

yayınlanırdı. Lakin müasir dövətin tələbləri buşadı. Demək olar ki, əksər əlkənlərdən kəzəb dəstəyinən tərəfindən qəzet inşəatçıları artıq aradan qaldılar. Tərəfdən Lakin bu “Yurdun səsi” ni müzəkə kələşəyənilər körənlikdən çap olunmasının ziarnı hərəkət edir. Cənək bu lariñ hədiyyəni vacib məsisiyətin həcmənlərinin nəngidir.

Təsədiyi deyil ki, XXI əsr informasiya və texnologiya areti adlandırmaq, Dövlətrən də artıq hədəfədənmiş iştirakçıların üçün informasiya-cəbənindən öndə gəlməliyən. Qarabağ işğaldan sonra əldədəkən sonra Azərbaycan xalqı qarşılarında yedi hadisə məryəyənən, Qərbi Azərbaycana qayğıdı! Bu yolda bizim informasiya rüporlarımı, sosial şəbəkələrinə sahnenəfərimiz, jurnalimiz, saytlara və qəzetlərə ehtiyacımız var.

fadə emisiyi vacib sayırıq. “Yurdun səsi” quraş məsillo birbaşa fənnə və fəlsəfə layihələr keçirməyi effekтив həşəs edir.

Qarşımızda yüz illənən saxta tarixi, əylənmə, mifoloji arzularla yaşayan riyakar bir etnik qrup var, bəsim şərti olaraq erməni adlandırdığımız hayalar. Eyni zamanda xristian güc mərkəzlerinin Türk dünyasının böyük ləliyini pərvənləyi gəzməmiş xristian buffer adıla yaradılmışlıyının gerçəkləşdirilənə fənnindən yüksək yaradıcılıq Ermənistən “dövləti”, ibi “dövlət” birmənəli şəkildə tarixi Azərbaycan torpaqlarında yaradılıb. Biz öz tarixi torpaqlarınıza qayıtmış iştəyirik! Bütün həməni necə gerçəkşəfliyəcəyik? Müzəffər Ali Baş Komanandan İlham Əliyevin dediyi kimi, biz topda işfəngədən öz elimimiz, zəkəmiz və yurdsevərliliyimizlə Qərbi Azərbaycana qayılacaqız. Bütün inanırıq! “Yurdun səsi” – bu ad təsadüfən seçiləməyib. Bu səs qəriblikdə qalan yurdumuz Qərbi Azərbaycanın səsidir.

Azərbaycanın moderniyyəti, tarixini, flərə və fənnəsinə, mədəniyəti və qeyri maddi mədəni irsinə eynismək təhlükə etmək və gənc məsillə qurdlamış qayğına məqsəd qıymadır.

Qəoşədə elmə publisistlik və kifaiyyəti, əzəmət, nazardə tutulmuş mövcudlıqları və aməkhdələrin nəzərdə tutulur.

“Yurdun səsi” qəriblikdə həsənlə, ləyəkli, güzənləyinən Qərbi Azərbaycana sənəti olacaq. Dəyərli mənşə. Səməzər xələfli!



Qəzətə ADPU-nun Qərbi Azərbaycan Araşdırma Mərkəzinin rəhbəri Leyla Calalovanın “Heydər Əliyevin Qərbi Azərbaycana qayıdış siyaseti qan yaddaşımızdan keçir”, filologiya fakültəsinin dekanı Kənül Həsənovanın “Həsən Mirzə yaradıcılığında etnonimlər”, Müasir Azərbaycan dili kafedrasının professoru İbrahim Bayramovun “Qərbi Azərbaycanın türk mənşəli toponimləri”, Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndi icmasının sədri, professor Fərrux Rüstəmovun “Göyçə mahalının Cil kəndində aşiq mühiti”, dosent Həmzə Əliyevin “Qərbi Azərbaycan şıvələrində “yaşayan” tariximiz” və digər yazılar yer alıb.

Qəzətin ilk nömrəsində baş redaktorun oxuculara müraciətində qeyd olunur ki, Qarabağ işğaldan azad olunduqdan sonra Azərbaycan xalqı qarşısında yeni hədəf müəyyənləşib: “Qərbi Azərbaycana qayıdış! Bu yolda bizim informasiya rüporlarımı, sosial şəbəkə seqmentlərinə, jurnalimlər, saytlara və qəzetlərə ehtiyacımız var. “Yurdun səsi” də bu zərurətdən yaranıb.

Zəngin tarixə, əsrarəngiz gözəlliyə malik Qərbi Azərbaycanın gənc nəslə tanidlılması və sevdirilməsi qarşımıza qoyduğumuz hədflərdən biridir.

Qarşımızda yüz illərlə saxta tarix aşılış, mifik arzularla yaşayan riyakar bir etnik qrup var – bizim şərti olaraq erməni adlandırdığımız hayalar. Eyni zamanda, xristian güc mərkəzlerinin Türk dünyasının bütövülüyünü pozmağa yönəlmış bufer zolağı yaradılması layihəsinin gerçəkləşməsi fonunda sünii şəkildə yaradılmış Ermənistən “dövləti”. Bu “dövlət” birmənəli şəkildə tarixi Azərbaycan torpaqlarında yaradılıb. Biz öz tarixi torpaqlarımıza qayıtmış iştəyirik. Bəs, bunu necə gerçəkləşdirəcəyik? Müzəffər Ali Baş Komanandan İlham Əliyevin dediyi kimi, biz topla, tūfənglə deyil, öz elimiz, zəkəmiz və yurdsevərliliyimizlə Qərbi Azərbaycana qayılcacaqız. Biz buna inanırıq! “Yurdun səsi” – bu ad təsadüfən seçiləməyib. Bu səs qəriblikdə qalan yurdumuz Qərbi Azərbaycanın səsidir”.